

♦ Po e z i y a



Nisə BƏYİM

HƏR GECƏ

Hər gecə qapını döyüürəm,
Açmırsan.
Daha bir sərr də yoxdur aramızda -
Sən mənim Allahım, mən sənin bəndən,
Hissiz-hərəkətsiz, yıxılmış bədən...
Mən haqsız dünyada tənha qalmışam -
hamı çıxıb gedib öz dünyasına,
yalan xülyasına, kor xülyasına....
sən də qiyma mənə, bu qədər üzmə,
apar öz dünyama, haqq dünyasına...
Aldılar,
məndən yetərincə qisas aldılar,
Kimi əyri ayağının, köksüz soyunun,
Kimi boş başının heyfini aldı...
Hələ vaxt deyilsə, vaxtımi yetir,
Bəzən əcəlimi, dualarımı tək...
Göndər kəcavəmi gecə yuxuma,
məndən gözəl olsun gələn ölümüm,
Səndən, səndən olsun gözəl ölümüm....
Əcəlimi bəzə göndər,
Kəcavəmi gecə göndər....

* * *

Gedib-getməsək də qərib yerlərə,
elə özümüzdən uzaqlardayıq....
biz elə zamandan küsəndən bəri,
sırsıra bağlamış sazaqlardayıq...

Tanrım, çoxmu üzdüm, çoxmu ağrıldım,
çoxmu yaraladım göz yaşlarını,
çoxmu zədələdim tənha könlümü,
durdura bilmədim yağışlarını?!

Gəl, elə dost ikən tut əllərimdən,
Qurtar yer üzünün cəhənnəmindən...
Mənim başımdadır dünyanın qəmi,
Qurtar birdəfəlik can möhnətindən....

Mənim ölümümü ver əllərimə,
Görüm, bənzərimmi, görüm, tayimmi?
Barı, ölümümün baxtı şax olsun,
Sevgiyə yaşatsın ömür payımı....

* * *

Sabaha açdığınıq qapılar
yenə dünənə çıxır....
yenə dünənimlə,
yaşadıqlarımla üzləşirəm...
yenə dünənimdəyəm....
vaxt geriyə işləyir,
bəlkə də, sözləşiblər,
dünənlə sabahın sözü pozulub, arası yoxdu,
birinin üzü yox yola salmağa,
birinin dərdliyə həvəsi yoxdu...
qalmışam iki vaxt arasında,
ölüm hansıdadır,
dünəndə, ya sabahda?
Axşamlar sabahı gözləyirəm,
Sabahlar axşamı gözləyirəm,
Kimsə yoxdu məni məndən alacaq,
Mən ölsəm,
Gözlənilən qiyamət
O zaman qopacaq....

* * *

Nə başı var, nə ayağı
bu dərya sevgilərinin,
yel əsməsə, yelkənləri də açmır...
sonu yoxdu dərya sevgilərinin...

Lal balıqlar sərr daşıyır sürüylə,
su dibində ölü-ölü sevgilər,..
köpüklərdən sərr sarayı qururlar
baş tutmayan dəli-dəli sevgilər...

Yağışlarla qucaqlaşır ağlaşır,
Ürəkləri bir-birinə qarışmır...
Bu ağılsız sevdaların üzündən
Yerlə göyün ulduzları barışmır...

* * *

Eheyyy, İsmayıł kişi!
Xəbərin varmı?
Dərd yağmaladı,
Uzun hörüklü, durna boylu,
tək qızını yesir apardı...
Xəbərin varmı,
Dərdin biyabanında
Biləkləri qandallı,
Ayaqları zəncirli,
ətəkləri pıtraqlı getdi...
Yer üzündə dərmanı,
göy üzündə qurbanı tapılmadı...
dağlar qubar bağladı,
buludlar dolub ağladı,
nə Allah, nə bəndə, nə qul fərmani tapılmadı...
yerimi, yurdumu bilmədi,
ölüm də yaxın gəlmədi...
ölümün xəbəri yoxmu?
Oralarda görsən, de,
tənədən, töhmətdən bezən,
zülümətdən, möhnətdən bezən,
doğmadan, yaddan bezən,
incik canından bezən,
ölümə möhtac biri var...

De, yolunu yaxın eləsin,
Bəlkə, vaxtı unudub,
Bəlkə, məni unudub?
Görsən, xəbərimi ver,
Görsən, sorağımı ver...
Gəlsin, məni canımdan alsın,
Məni məndən azad eləsin...
Ölümə möhtac biri var,
Deyərsən, İsmayıł kişi!

* * *

-Bacılı-bacı,
-Can, bacılı!
-Bu, dərd içində yatan kimdi, görəsən?
-Bu yatan dərdin özüdür elə...dərdə tutulub...

-Vay-vay, evin yixılsın, dərd yiyəsi!
 Bunun bir əlacı yoxmu, bir sahibi yoxmu,
 gəlib yerdən götürə?
 -Bunu tərpətmək olmaz,
 tərpətsən, dərdi də tərpənər,
 dərdi tərpətsən, dərdi oyanar...
 -Bəs, nə olacaq bu bədbəxtin axırı?
 -Kahinlər deyir, özü oyanacaq, vaxtı gələndə...
 -Vaxtı nə zaman gələcək?
 -Allah bilir...
 -Aman, Allahım!!!

* * *

Hər şeyə bir yol verdin, tanırım!
 Varmaq da olar, varmamaq ola...
 Tək ölümün yolu yoxdur!
 Qapısı yoxdur, açasan,
 Qamçısı yoxdur, qaçasan,
 İçindəsə, buraxasan,
 Dalınca göyə uçasan...
 Nə sirdir ki, sirlərində saxlamışan,
 Qıflını ölüm ilə bağlamışan...
 Bəlkə, elə özümüzük,
 Açılanda görəcəyik,
 İçimizdə saxlamışıq,
 Böyütmüşük,
 Özümüzdən özümüzə yol da yoxdur,
 İçimizdən içimizə yol da yoxdur...
 Açılanda görəcəyik,
 Ölüm elə özümüzük,
 Ölüm ilə varıq, yoxuq!

* * *

Çıxmaq isteyirəm orbitimdən
 Özümdən milyon il kənara düşüm...
 Nə kimi-kimsəni tanıyorum, nə də özümü,
 Məni də kimsələr tanımasınlar...
 Vaxtdan da ayrılaq
 yadlaşmış kimi,
 nə vaxt məni tanısın,
 nə mən tanıyorum...
 Tutub özgə vaxtin əlindən gedim,
 Başqa bir zamanın adamı olum...
 Düşüm kür sevdaya
 ilanlar kimi,
 ağ-qara boyanıb sarmaşam eşqə,
 qızıl qabıq qoyam vaxtin üstünə,

uçam ...
 uçam ...
 qanadsız sevdalar necə uçursa,
 uçam içimdəki güc tükənincə,
 sonra da çırplılam adsız ulduza,
 daş kimi dağılıb, öləm,
 nə gözəl!

* * *

Üzüyola ürəyim,
 Get deyirlər, dur, gedək,
 Nə var qurbətdə qalmışq?
 Anlayanın, anlamazın
 Dilində dastan olmuşuq?!

Dərdin yuvasına düşüb
 Dərddən bezən özümüzük...
 Başqası da bizdən bezib,
 Elə başqası da bizik...

Sürüyür can verə-verə,
 Çeynəyib atır içində...
 Ya ölüdü, ya diridi,
 Bu dünyanın nə vecinə?

* * *

İlahi!
 Cənnətin nə ifadə edir?
 Cəhənnəmin nə?
 Bunlar çox deyilmi bir bəndə üçün?
 Üstəlik, bir həyat və bir də ölüm...
 Bir də sarsıcı Allah qorxusu...
 Bunlar yetər, bəlkə,
 ən işgəncəlisi,
 anlaşılmayan
 bəndələrin bir-birini çəkmək əzabı...

* * *

Payızdan üzülüb qalan beş-altı yarpaq
 budaqda qulaqlarını sallayıb,
 yağa-yağa sevişən yağışları izləyir...
 gecə kölgəsiylə rəqs edirmiş kimi,
 fırlanır eyvandakı işığın başına...
 Zaman durmadan gedir,
 aparır özüylə
 məni,

ağrılarımı,
sallaqqulaq yarpaqları,
və sevişən yağışları...

* * *

Hardasan, çocuqluğum?
Əl-ələ verib gedək.
Yer üzündə hər şeyə,
Hər kəsə vida edək.

Gəlmışdik bu dünyaya
Dərd ilə oynamaya,
Qəlbimizi öldürüb
Qan ilə boyamaya.

Götür, boyada qalan
Sonuncu tikəmizi
Aparaq özümüzlə,,..
ən ağır yükümüzü...

Qanadlanıb sancılaq
ulduzların telinə,
biz də qarışaq göyün
axın-axın selinə...

* * *

Vəsiyyətimdir
Üstümdə məqbərəm olsun,
bu dünya evimdə,
məbədim, iqamətgahım, minbərim olsun.
könlümün qapıları açıq olsun Günəşə,
hər gələn-gedən xeyir alıb aparsın,
müqəddəs ocağımdan uğur alıb aparsın...
mən bir ev olum kimsəsizlərə,
mən bir ev olum özüm özümə...

* * *

İlahi!
Sınağın çox ağır oldu...
Məni məndən məhrum elədin...
Məni əziz-əziz doğarkən, böyüdərkən,
əziz-əziz yaşadıb, əziz-əziz sevərkən,
qəfil düşmən ayağına atdın
Silahsız, əliyalın.
Döyüşməyə imkan vermədin,
Ölməyə imkan vermədin...
Cəsur ola bilmədim,
Qəhrəman ola bilmədim,

Nə qazi ola bildim,
 Nə şəhid ola bildim...
 Düşmənlərin önündə çarəsiz susdum, susdum...
 Uduzdum, uduzdum, hər şeyimi uduzdum...
 İlahi! Sınağın çox ağır oldu,
 Sən məni məndən məhrum elədin,
 Məni məhkum elədin...
 Doğularkən dünyaya uduzdum....
 Mən özümə uduzdum...

* * *

Sən məndən başqa şey soruşmalıydın;
 Gedib gözlədiyim yad qapılardan
 Necə döndüyüm xatırlayarkən
 nələr çəkdiyimi soruşmalıydın...
 İncik ürəyimin eyni yerindən
 yüz dəfə, min dəfə qırıldığını,
 yanlış inamların aldanişına
 dözməyən son ümidimin
 dəfninin yerini soruşmalıydın
 Canımı qoymağın yer tapmayanda.
 Bütün zamanların qapısı bağlı...
 Sanki ömür azib itirmiş ağlı...
 O inam dururmu olduğu yerdə,
 Sən necə,
 Varmışan qaldığın yerdə?
 Dünyanı başıma yıxmadan önce,
 Qeybə çəkilməmiş, unudulmamış,
 Sən məndən məni yox,
 mən ölmüşü yox,
 əvvəlcə,
 özünü soruşmalıydın...

* * *

Mənə can bağışla, İlahi,
 Elə indicə bağışla...
 Yerdən-göydən yiğ, bağışla,
 Oddan-sudan yağ, bağışla...

Zamanından bir qədər üz,
 Nəfəsinə düz, bağışla...
 Arada bir yol olmasa,
 Ölümünə yaz, bağışla...

* * *

Özümlə mənim aramda
 Nə qədər zülüm var imiş...

Könlümün ocaq yerində
Dünyacan külüm var imiş...

Yaşımdan-başımdan gizli,
Yanırammış fitil-fitil...
Yurd saldığım möcüzələr,
Qaralıb dağıldı qəfil...

Yoxa çıxdı qəlbim, sözüm,
Ruhumu duya bilmədim...
Əlimi uzatdım Tanrıya,
Əlini tuta bilmədim...

* * *

Aprel kimi
oktyabra da aldanmaq olar,
Qızıl Günəşini sərər üstünə,
Sanarsan
gəncliyin kimi qüruba enməyəcək...
Gözəlliyyə aldanıb qocalmaq da olar,
payız deyə-deyə tənhalıqdan asılmaq da olar...
oktyabr bir Günəşlə aldadır səni,
yaz kimi gülərsən...
sevgi olduğuna inanıb,
xoşbəxtlikdən ölürsən...

* * *

Daşqalaq günlərin məzarları çoxdan dağılmış,
Ordan cəhənnəmin səsi də gəlmir...
Sırada Allahın unutduğu səfillər...
Sevinc ilə qazılır təzə üzlü məzarlar,
Kim bilir, üstünə
nə qədər qarğış gömülüür...
Nə qədər nifrinlər töküür mələk üzlərə...
Girinc qalan günahlar yer tapmir üz gizləsin,
Hər kəs öz sıfətindən sıyrılmağa çalışır,
Boş qəbirse gözləyir
gömüləcək dərdinin əyarını...
Köhnəmi? Təzəmi? Ağırımı? Boşmu?
Xeyiri, nəzəri gora dəyərmi?
Bəlkə, göylər alıb çekdi bətninə,
Bəlkə, yerin qeybi gizlədi yenə?
Tək bir şey dəyişməz kədərlə baxır,
Təptəzə yazılmış qəmlı rəqəmlər...